

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKİ DÖVLƏT UNIVERSİTETİ

**“TƏSDİQ EDİRƏM”**

Elm və innovasiyalar üzrə prorektor

AMEA-nın müxbir üzvi,

\_\_\_\_\_ prof.A.H.Kazımov

Biologiya fakültəsinin dekanı

\_\_\_\_\_ prof.A.Ə.Quliyev

Fakültə Elmi-metodiki Şuranın sədri

\_\_\_\_\_ prof.Z.M.Məmmədov

**“2422.01” Biotexnologiya ixtisası üzrə doktoranturaya qəbul imtahanının**

**P R O Q R A M I**

*Tərtib edən:*

*dos.Abdullayeva N.F.*

*Biokimya və biotexnologiya kafedrasının müdürü:*

*prof.Z.M.Məmmədov*

Bakı Dövlət Universiteti  
Biologiya fakültəsinin  
Elmi Şurası tövsiyə etmişdir  
Protokol №07, 21.12.2018

**B A K I – 2018**

# **BIOTEXNOLOGİYA**

## **İzahat vərəqi**

Biotexnologiyanın tərkibini təşkil edən texniki mikrobiologiya (sənaye), mühəndislik enzimologiyası, gen mühəndisliyi və hüceyrə mühəndisliyi sahəsində meydana gələn yenilikləri öyrənmək, onların müxtəlif tərəflərini açıqlamaqdan ibarətdir.

Biotexnologiya müasir dövrdə bioloji proseslərin əsasında cəmiyyətin təlabatına uyğun olan məhsulların, dərman maddələrinin, ferment preparatlarının, antibiotiklərin və digər bioloji aktiv maddələrin əldə edilməsində mühüm rol oynayır. İndiki cəmiyyəti və onun mövcudluğunu mikroorganizmlərdən istifadə etmədən təsəvvür etmək olmaz. Biotexnologiya biokimya, mikrobiologiya, genetika və molekulyar biologiya ilə sıx əlaqədədir. Biotexnologiyanın tərkib hissələri kimi texniki mikrobiologiya, mühəndislik enzimologiyası, heceyrə mühəndisliyi və gen mühənsisliyi üsulları insanların həyat fəaliyyətində vacib olan problemlərin həllində xüsusi əhəmiyyət kəsb edir. XX əsrin 70-ci illərindən başlayaraq, bu günə qədər biotexnologiyada birçox müvəffəqiyyətlər əldə edilmişdir. Xüsusilə də, ali bitkilərdən izolə edilmiş proplastların və hüceyrələrin alınması, somatik hüceyrələrin hibridləşdirilməsi və immobilizə edilmiş fermentlərin alınmasında biotexnologiyanın böyük rolu vardır.

**Fənnin mənimsənilməsi məqsədi:** Biotexnologiyanın tərkib hissələri əsasında meydana gələn yenilikləri öyrənməkdən və onlartın tətbiq sahələrini müəyyənləşdirməklə yeni məhsulların alınmasına nail olmaqdan ibarətdir.

**Fənnin digər fənlər strukturunda yeri:** Biotexnologiya fənni biologiya ixtisası üzrə bakalavr səviyyəsində biotexnoloji yolla məhsulların hazırlanması, alınan məhsulların keyfiyyətinin yaxşılaşdırılması üzrə tətbiq olunan fənlər sırasına aiddir. O cümlədən texniki biokimya, genetika, mikrobiologiya, bitki fiziologiyası enzimologiya, molekulyar biologiya kimi fənnlərlə sıx və qarşılıqlı əlaqədə olub, bu fənnlərin sayəsində əldə olunan bütün qida və yem məhsullarının və digər sənaye sahələrində əldə olunan nailiyyətlərə əsaslanmış fənndir.

**Fənnin tədrisi vəzifəsi:** Kənd təsərrüfatındavəsənayedə biotexnologiyanın tətbiqi nəticəsində alınan məhsulların keyfiyyət tərkibini göstərməklə yanaşı, insan və heyvanalara lazım olan maddələr aşkar olunmalıdır. Biotexnologiya sənayenin bütün sahələrində tətbiq olunur.

### **Fənnin mənimsənilməs nəticəsində tələbələr**

#### **bilməlidirlər:**

- ✓ qida maddələrinin biotexnoloji yolla alınmasının prinsiplərini
- ✓ dərman preparatlarının və sənaye məhsullarının mənşəyini və mənbəyini müəyyən etməyi
- ✓ mikrob hüceyrələrinin metabolizminin tənzimlənməsini
- ✓ biopreparatların alınması yollarını
- ✓ immobilizə olunmuş fermentlərinin alınma qaydalarını
- ✓ tibbi və bioloji elmlərin inkişafına xidmət edən sahələrini

#### **Bacarmalıdır:**

- ✓ biotexnoloji yolla mikrob produsentlərinin alınma qaydalarını
- ✓ mikrob hüceyrələrinin metabolizminin tənzimlənməsində əks-əlaqə prinsipinin tətbiq olunması zamanı fermentativ reaksiyanın sürətinin necə dəyişməsini müəyyən etməyi
- ✓ biotexnoloji yolla genin alınması sxemini təsvir etməyi
- ✓ biotexnoloji yolla diabet xəstəliyində tətbiq olunanın insulinin alınması müəyyən etməyi
- ✓ hüceyrə və gen mühəndisliyi üsullarının biotexnologiya istifadəsinin perspektiv nəticələrini göstərməyi

**Yiyələnməlidir:**

- ✓ biotexnologiyanın kənd təssərufatında ərzaq programının yerinə yetirilməsinə bioloji elmlərin inkişafına, tibbdə vaksinlərin, interferonların alınmasında tətbiq olunan təcrubi üsullar və nəzəri mülahizələrlə yanaşı yeni elm sahələri olan gen mühəndisliyi və hüceyrə mühəndisliyi kimi elmi sahələrə
- ✓ müasir dövrdə biotexnologiyanın yeni üsullarının köməyi ilə əlverişli tədqiqatlar aparmaq bacarığına

**Mövzular üzrə saatların bölgüsü**

N	Mövzu	Cəmi	Mühazirə	Məşğələ
1.	Giriş, biotexnologiyanın predmeti və inkişaf tarixi. Biotexnologiyanın tərkib hissələri və əsas istiqamətləri	4	2	2
2.	Bioobyezlərin seçilməsi, seleksiyası, kulturada becərilməsi və tənzim-lənmə, modifikasiya mərhələləri	4	2	2
3.	Zülalların və zülal məhsullarının istehsalının biotexnologiyası	4	2	2
4.	Vitaminlər və vitamin preparatlarının alınmasının biotexnologiyası	4	2	2
5.	Antibiotiklərin alınmasının biotexnologiyası	4	2	2
6.	Vaksinlərin allınması	4	2	2
7.	Amin turşularının biosintezinin texnologiyaları. Lizinin alınması üsulu.	4	2	2
8.	Üzvi birləşmələrin transformasiyası	4	2	2
9.	İmmobilizə olunmuş fermentlər	4	2	2
10.	Fermentlərin immobilizə üsulları, daşıyıcılar, fiziki və kimyəvi immobilizə üsulları, onların müqayisəsi.	4	2	2
11.	Hüceyrədaxili tənzimlənmənin mexanizmi və biosintezin idarə olunması	4	2	2
12.	Gen mühəndisliyi problemi və perspektivliyi	4	2	2
13.	Genin alınması	4	2	2
14.	Gen mühəndisliyi üsulları əsasında insulinin alınması	4	2	2
15.	Hüceyrə mühəndisliyi.	4	2	2
<b>CƏMI</b>		<b>60</b>	<b>30</b>	<b>30</b>

## Mövzuların qısa məzmunu

**1.**Biotexnologiya müxtəlif mənşəli hüceyrələrdən istifadə etməklə insanlar üçün qida maddələrinin sənaye üsulu ilə alınan məhsulların, dərman preparatlarını, fermentlərin, antibiotiklərin insanlara lazım olan digər məhsulların qeyri ənənəvi yolla alınmasında biotexnologiyanın rolü böyükdür. Biotexnologiya, biokimya, mikrobiologiya, molekulyar biologiya və genetikanın müvəffəqiyyətləri əsasında meydana gəlmişdir. Biotexnologiyanın inkişafını təmin edən edən əsas kəşflər .

Biotexnologiyanın tərkib hissələri və əsas istiqamətləri. Biotexnologiyanın aşağıda tərkib hissələri və ya elm sahələri var.

Biotexnologiyanın gələcəyi daha çox səmərə verə biləbn bir sahə kimi necə qiymətləndirilməlidir.( 4, 5; 7; 4).

**2.**Bu mövzu biotexnoloji prosesin əvvəlindən sonuna qədər (məhsul alınana qədər) qısa mahiyyətini başa düşmək üçün necə öyrənilməlidir. Obyektin seçilməsi üçün onu mövcud olan yerdə necə axtarmaq lazımdır. Məsələn, neft məhsullarını parçalayan mikroorganizmlər harada toplanır. Onların hansı formaları mövcuddur.r.

Bioobyezlərin seçilməsinin sonrakı mərhələlərinə nələr daxildir.Bu çoxmərhələli proses qarşıya qoyulan məqsəddən. asılı olaraq necə dəyişir. Sonda proses bütövlükdə sxem şəklində göstərilməlidir. (3; 4; 6).

**3.**Zülalların alınması məqsədilə mikroorganizmlərin istifadisının tarixi. Mikrob zülalının keyfiyyət xarakteristikası.Zülal istehsalının qida probleminin həllində məqsədyönlü rolü. Bu problemin həlli üçün qidanın tərkibini təşkil edən maddələr, onların əhəmiyyəti. Yem zülalının balanslaşdırılması üçün istifadə edilən maddələr.. Zülal məhsullarının alınması üçün istifadə olunan xammal və mikroorganizmlər (2; 4).

**4.**Vitaminlər kiçikmolekullu, güclü bioloji təsirə malik olan üzvi maddələr kimi. B qrupu vitaminlərinin biotexnoloji istehsalında əsas istiqamətlər. B<sub>12</sub> vitamininin (kobalamin) produsentləri və onun praktiki əhəmiyyəti. B<sub>2</sub> vitamininin riboflavinin allınması və tətbiqi. Karatinoidlər. (2; 5).

**5.**Antibiotiklərin hüceyrənin metabolizminin son məhsulları kimi. Y. Fleminqin adı ilə bağlı olan antibiotiklərin kəşfinin tarixi. Antibiotiklərin produsentlərinin inkişafının ikifazalı xarakteri. Antibiotiklərin sənaye istehsalının əsas mərhələləri. Onların bioloji təsirinin mexanizmləri və antibakterial preparatlara qarşı rezistentliyi (6).

**6.E.** Cener və L.Pasterin vaksinlər haqqında kəşflərin inkişafında olan xidmətləri. Vaksinlərin əsas qrupları:canlı vaksinlər, ölü,anatoksiki vaksinlər, kimyəvi vaksinlər və onların alınması. Vaksinlərin biotexnoloji istehsalının mərhələləri və vaksinlərə olan əsas tələblər (1; 2; 4).

**7.**Yem zülalından sonra amin turşularının istehsalına da çox diqqət yetirilir. Qida rasionunun tərkibində amin turşularından hansılarının oolması vacibdir. Amin turşularının qida keyfiyyətinin yaxşılaşmasında istifadə edilən yem pereparatları nece hazırlanır. Dünya təcrübəsində mikrobioloji sintez üsulu ilə hansı formalı amin turşularının alınması məqsədə uyğunluğu. Sərbəst tərkibində aralıq maddələr olmayan amin turşularını sintez edən bakteriyalar göstərilməlidir. Lizinin mikrobioloji yolla alınmasında iştirak edən kulturalar hansılardır. Səpin üsulu iləлизinin alınmasında xüsusiilə,

bac.flavium kulturasının müxtəlif mərhələlərində transformasiyaya uğraması və Krebs tsiklinə keçməklə lizinə çevriləşməsi necə həyata keçirilir və əsası kimlər tərəfindən qoyulmuşdur. L formalı lizinin mikrobioloji yolla alınmasının sxemi (4; 11; 5).

**8.**Transformasiya, onun praktiki əhəmiyyəti. Mikrob kimyasının prosesləri və transformasiyanın üsulları. Kometabolizm. Politransformasiya. Karbohidratların, antibiotiklərin, üzvi turşuların (yağ turşuları, aromatik turşular) trasformasiyası. Sənayedə mikrobioloji transformasiya prosesləri (1; 7).

**9.**Mühəndislik enzimologiyası və bioobjektlərin effektivliyinin artması (fərdi fermentlərin, ferment komplekslərinin, hüceyrə produsentlərinin). Immobilizə olunmuş fermentlərin yaradılması. Onların nativ sələflərlə müqayisəsinə görə tətbiqində üstün cəhətləri. Üzvi və qeyri üzvi təbiətli həll olmayan daşıyıcılar. Təbii (polisaxarid, zülal, lipid), və sintetik (polimetilen, poliamid, poliefir) daşıyıcılar (9;11;12).

**10.**Fermentlərin immobilizasiyası haqqında məlumatlar qeyd olunmalıdır. İmmobilizasiyanın hansı üsulları mövcuddur. Heterogen katalizatorların meydana gəlmə səbəbləri. İmmobilizasiya olunmuş ferment termini nece yarandı. Fermentlərin immobilizasiyasında kovalent əlaqə hansı maddələr arasında yaranır. İmmobilizə olunmuş fermentləri almaq üçün hansı daşıyıcılarından istifadə edilir. Fermentləri immobilizə etmək üçün lazımlı olan materialları hansı cəhətlərinə görə seçilməsi tələb olunur. Hansı sahələrdə immobilizə olunmuş fermentlərin tətbiqinə geniş yer verilir (7; 9; 5).

**11.**Birincili və ikincili metabolitlərin biosintezinin idarə olunması. Fermentlərin sintezinin represiyası və induksiyası. Operonun funksional sahələri. Genlərin təsirinin tənzimlənməsi mexanizmi və onların biotexnoloji proseslərdə istifadə olunması. Jakob-Mono sxemi. Əks-əlaqə prinsipinə əsasən fermentlərin aktivliyinin ingibirləşməsi. Allosterik ferment. Müxtəlif biotexnoloji məhsulların biosintezi və birincili və ikincili metabolitlərin alınmasında metabolizmin tənzimlənməsi sisteminin rolü (5;7;12).

**12.**Gen mühəndisliyi molekulyar biologiya və biokimyanın yeni istiqaməti kimi. Gen mühəndisliyinin inkişaf tarixi. Məqsəd və məsələləri. Gen genetik mühəndislikdə əsas manipulyasiya obyekti kimi. Süni genetik programların yaradılması. Rekombinant DNT-in qurulması. Rekombinant DNT-in yaradılmasında tətbiq olunan fermentlər (4; 8).

**13.**Təbii mənbələrdən genlərin alınması üsulları: fermentativ sintez yolu və RNT-nin əsasında DNT genin alınması. Molekulyar klonlaşmanın sxemi. Molekulyar klonlaşmanın vektorları: balteril plazmidlər, faqlar, kosmidlər (8; 9; 12).

**14.**İnsulin - mədəaltı vəzinin hormonudur. İnsulin qanda şəkərin səviyyəsinin tənzimləyicisi hesab olunur. Şəkərli diabetin əmələ gəlməsi. Biotexnoloji üsulların tətbiqi ilə insan insulininin alınmasının sxemi. İnsulinin alınmasının müxtəlif üsulları (8;; 9).

**15.**Biologyanın fiziki-kimyəvi istiqamətlərinin intensiv inkişafı imkan verir ki, yeni texnologiya yaratmaq mümkün olsun. Bu yeni texnologiya hansı prinsiplər əsasında yaradılır. Bu yeni yaradılan biotexnologiya insanların təlabatını ödəmək üçün necə tətbiq olunmalıdır. Bitkilərin hüceyrə və toxuma kulturalarının əsasında yaradılan hansı istiqamətləri qeyd etmək olar. Yeni texnologiya

əsasında yaradılan bitki hüceyrələri hansı xüsusiyyətləri özündə saxlamalıdır. Hüceyrə mühəndisliyinin daha perspektivli sahələri (10; 4; 7).

## Ədəbiyyat

### Əsas

1. Альберт Сасон. Биотехнология. Свершения и надежды. М., Мир, 1987, 411 с.
2. Бекер М.Е., Лиенин Г.К. Гайнулик Б.Н. Биотехнология, М., Агропромиздим, 1990, 231 с.
3. Егоров Н.С. и др.Биотехнология (БТ), Проблемы и перспективы. М. «Высшая школа», т. 1, 1987, 159 с.
4. Гамбаров Х.Г. Таги-заде З.А. и Абдуллаева Н.А. Биотехнология. Баку, БГУ, 2005, 360 с.
5. Биотехнология. Подред. Баева А.А. М., 1984, 311 с.
6. Дегли С., Никольсон Д. Метаболические пути. М., Нур, 1973, 51 с.
7. Дебатов В.Г., Лившиц В.А. Биотехнология современные методы создания промышленных микроорганизмов. М., «Высшая школа», 1988, 208 с.
8. Быков В.А. и др. Биотехнология. Микробиологическое производство биологических активных веществ и препаратов. М., Высшая школа.т. VI, 1987, 213 с.
9. Промышленная микробиология и успехи генетической инженерии. Под ред. акад. Г.К. Скрябина М., Мир, 1984, 172 с.
10. Березин И.В. и др. Биотехнология. Иммобилизованные ферменты. М., Высшая школа, 1987, 159 с.
11. Быков В.А. и др. Производство белковых веществ. М., Высшая школа, т. V., 1987.
12. Бутенко Р.Г. и др. Биотехнология. Клеточная инженерия. М., Высшая школа, т. III, 1987, 128 с.

### Əlavə

13. Артамонов В.И. Биотехнология агропромышленному комплексу. А.Н.ССР, М., Наука 1989, 160 с.
14. Степанов В.М., Молекулярная биология. Структура и функции белков. М., Высшая школа, 1996, 335 с.
15. Вакула В. Биотехнология. Что это такое? М., Молодая гвардия, 1989, 301 с.
16. Баскова А.А. Безбородова С.И., Белчаева М.И. и др. Нуклеазы. Микроорганизмы. Наука 1974, 168 с.